



**NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ**

Q Ə R A R

“Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında

“Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

“Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).

**Naxçıvan Muxtar Respublikasının
Baş naziri**

Səbuhi Məmmədov

Naxçıvan şəhəri, “19” yanvar 2022-ci il

№ 14

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2022-ci il
19 yanvar tarixli 14 nömrəli Qərarı
ilə təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və sanatoriya-kurort müalicəsi ilə təmin olunması

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların (bundan sonra - əlilliyi olan şəxslər) dərman preparatları, tibbi xidmət və sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydasını tənzimləyir.

1.2. Bu Qayda əlilliyi olan Azərbaycan Respublikasının vətəndaşlarına və qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

2. Əlilliyi olan şəxslərin dərman preparatları ilə təmin olunması

2.1. Əlilliyi olan şəxslər bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları (bundan sonra - dərman preparatları) ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində (bundan sonra - tibb müəssisələri) təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar.

2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş tibb müəssisələrinin siyahısı onların maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması və

göstərdikləri xidmətin əhaliyə əlçatanlığı nəzərə alınmaqla müəyyən edilir və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilir.

2.3. Əlilliyi olan şəxslərə dərman preparatları bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş “Pulsuz dərman resepti blankının forması” (bundan sonra - resept) əsasında verilir.

2.4. Tibb müəssisələrini dərman resepti blankı ilə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi təmin edir.

2.5. Əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndəsi şəxsiyyəti təsdiq edən sənədlə tibb müəssisəsinə müraciət etdikləri gün reseptlə təmin edilirlər.

2.6. Bir reseptdə yalnız bir dərman preparatı yazılır.

2.7. Ambulator müalicə ilə əlaqədar verilən dərman preparatlarının dəyəri icbari tibbi sığorta fondunun vəsaiti hesabına ödənilir.

3. Əlilliyi olan şəxslərin tibbi xidmətlə təmin olunması

3.1. Dövlət tibb müəssisələri və reabilitasiya müəssisələrində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 yanvar tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulan tibbi xidmətlər əlilliyi olan şəxslərə icbari tibbi sığorta vəsaitləri hesabına göstərilir.

3.2. Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslərə bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş tibbi xidmətlərdən əlavə digər tibbi xidmətlər müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişləri əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

4. Əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin olunması

4.1. Əlilliyi olan şəxslər (bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan işləməyən əlilliyi olan şəxslər və 4.3-cü bəndində nəzərdə tutulan əlilliyi olan şəxslər istisna olmaqla) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən tərtib edilmiş Fərdi Reabilitasiya Proqramında nəzərdə tutulduğu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti (bundan sonra - Xidmət) tərəfindən müalicə üçün sanatoriya-kurort putyovkası (yollayışı) ilə pulsuz təmin olunurlar.

4.2. İşləməyən əlilliyi olan şəxslər dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, dövlət orqanlarında (qurumlarında), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda (bundan sonra - təşkilat) işləyən əlilliyi olan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər isə təqsirkar işəgötürənin vəsaiti hesabına işəgötürən tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar.

4.3. Qanunvericiliyə uyğun olaraq, pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimlənir.

4.4. Sanatoriya-kurort putyovkası (yollayışı) ildə bir dəfədən çox olmamaqla növbəlilik qaydasında verilir.

4.5. Sanatoriya-kurort putyovkasının (yollayışının) verilməsi barədə Fərdi Reabilitasiya Proqramında göstəriş müəyyən edildikdən sonra əlilliyi olan şəxs 1 (bir) iş günü müddətində növbəyə götürülür. Sanatoriya-kurort putyovkası (yollayışı) üçün növbəlilik Xidmət tərəfindən təmin edilir.

4.6. Növbəyə götürülmüş əlilliyi olan şəxsin, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə onların qanuni

nümayəndələrinin əlaqə vasitələrindən birinə 2 (iki) gün ərzində məlumat verilir.

4.7. Əlilliyi olan şəxslər sanatoriya-kurort müəssisəsinə qəbul olunma tarixindən ən gec 7 (yeddi) gün əvvəl sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin edilirlər.

4.8. I dərəcə əlilliyi olan şəxsin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağın müşayiətçiyə ehtiyacı olarsa, Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsində bu barədə qeyd aparılır. I dərəcə əlilliyi olan şəxsləri və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqları müşayiət edən şəxslər sanatoriya-kurort putyovkası (yollayışı) ilə həmin əlilliyi olan şəxslərin və 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların sanatoriya-kurort putyovkası (yollayışları) ilə təmin olunduqları təşkilat tərəfindən təmin olunurlar.

4.9. Sanatoriya-kurort putyovkası (yollayışı) rəsmiləşdirilmiş əlilliyi olan şəxslərə dair məlumatlar, o cümlədən onların sağlamlıq vəziyyətinə dair məlumatlar daxil olmaqla sanatoriya-kurort müəssisələrinə həmin putyovkanı (yollayışı) verən təşkilat tərəfindən təqdim edilir.

4.10. Sanatoriya-kurort müəssisələri əlilliyi olan şəxsin sanatoriya-kurort müəssisəsinə qəbul olunduğu və həmin müəssisədən buraxıldığı tarix, habelə aparılmış müalicələrin nəticələri barədə məlumatları müalicə başa çatdıqdan sonra 30 (otuz) gün müddətində Xidmətə təqdim edir.

4.11. Xidmətdə “geri qayıtma” talonunun qeydiyyatı aparılır və onun putyovkanın (yollayışın) istifadəsini təsdiq edən sənəd kimi saxlanması təmin edilir.

4.12. Sanatoriya-kurort putyovkalarının (yollayışlarının) uçotunun aparılmasını, onlara dair hesabatların təqdim edilməsini, habelə mühasibat uçotu sənədlərinin saxlanmasını həmin putyovkaları (yollayışı) verən təşkilat təmin edir.

4.13. Bu Qaydanın tətbiqi zamanı yaranan mübahisələr inzibati və ya məhkəmə qaydasında həll edilir.

“Naxçıvan Muxtar Respublikasında əliliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”na

1 nömrəli əlavə

Pulsuz dərman resepti blankının forması

PULSUZ DƏRMAN RESEPTİ BLANKI

№ _____

Tarix: _____ Tibb müəssisəsi: _____

Xəstənin soyadı, adı və atasının adı: _____

Rp.

Baş həkim (müavin): _____ Həkim: _____
(imza və möhür) (imza və möhür)

Dərmanı aldım: _____
(xəstənin soyadı)

Telefonu: _____
(imzası)

(kəsilmə xətti)

№: _____

Tarix: _____ Tibb müəssisəsi: _____

Xəstənin soyadı, adı və atasının adı: _____

Rp.

Həkim: _____
(imza və möhür)

“Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”na

2 nömrəli əlavə

Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı

Sıra №-si	Dərman preparatlarının adı (beynəlxalq patentləşdirilməmiş adı və qrup adı)	Buraxılış forması
Ağrıkəsicilər və qeyri-steroid iltihabəleyhinə dərman vasitələri		
1.	Diklofenak	tablet, məlhəm
2.	Ketorolak	tablet, inyeksiya üçün məhlul
3.	Etorikoksib	tablet
4.	Meloksikam	tablet
5.	İbuprofen	tablet, suspenziya
Allergiya əleyhinə dərman vasitələri		
6.	Xloropiramin	tablet
7.	Setirizin	tablet
8.	Difenhidramin	tablet, inyeksiya üçün məhlul
Ürək damar sistemi üçün dərman vasitələri		
9.	Amiodaron	tablet
10.	Amlodipin	tablet
11.	Enalapril	tablet
12.	Kaptopril	tablet
13.	Kandesartan	tablet
14.	Lizinopril+ Hidroxlortiazid	tablet
15.	Perindopril+İndapamid	tablet

16.	Metoprolol	tablet
17.	Bisoprolol	tablet
18.	İnozin	tablet
19.	Trimetazidin	tablet
20.	Diqoksin	tablet
21.	Maqnezium aspartat+kalium aspartat	tablet
22.	Korvalol	damcı
23.	İzosorbid dinitrat	tablet
24.	Atorvastatin	tablet
Beyin və periferik qan dövranını yaxşılaşdıran dərman vasitələri		
25.	Nimodipin	tablet
26.	Sinnarizin	tablet
27.	Pirasetam	tablet, inyeksiya üçün məhlul
28.	Serebrolizin	inyeksiya üçün məhlul
29.	Niserqolin	tablet
30.	Alfa lipoy turşusu	tablet, inyeksiya üçün məhlul
31.	Aktovegin	inyeksiya üçün məhlul
32.	Pentoksifillin	tablet
Antiaqreqant, antikoagulyant dərman vasitələri		
33.	Asetilsalisil turşusu	tablet
34.	Klopidoqrel	tablet
35.	Varfarin	tablet
Sidikqovucu dərman vasitələri		
36.	Furosemid	tablet
37.	Spironolakton	tablet
Həzm sisteminə təsir edən dərman vasitələri		
38.	Pankreatin	tablet, kapsul, draje
39.	Omeprazol	kapsul
40.	Lansoprazol	kapsul
41.	Metoklopramid	tablet
42.	Aluminium hidroksid+maqnezium hidroksid	suspenziya, tablet
43.	Drotaverin	tablet

44.	Ursodeoksixol turşusu	tablet, kapsul
Tənəffüs sisteminə təsir edən dərman vasitələri		
45.	Asetilsistein	tablet
46.	Salbutamol	inhalyasiya üçün
47.	İpratropium bromid+fenoterol	inhalyasiya üçün
48.	Salmeterol+flutikazon	inhalyasiya üçün
Sinir-əzələ sisteminə təsir edən dərman vasitələri		
49.	Piridostiqmin bromid	tablet
50.	İpidakrin	tablet
Vitamin və minerallar		
51.	Piridoksin hidroxlorid	inyeksiya üçün məhlul
52.	Tiamin xlorid	inyeksiya üçün məhlul
53.	Sianokobalamin	inyeksiya üçün məhlul
54.	Nikotin turşusu	inyeksiya üçün məhlul
55.	Polivitaminlər	tablet, inyeksiya üçün məhlul
56.	Kalsium duzları	tablet
57.	Xolekalsiferol	damcı, tablet
Antimikrob dərman vasitələri		
58.	Amoksisillin +klavulon turşusu	tablet, suspenziya
59.	Sulfosalazin	tablet
60.	Azitromisin	tablet, suspenziya
Oftalmoloji dərman vasitələri		
61.	Timolol	damcı
62.	Adenozin+sitoxrom+ nikotinamid	damcı
Hormonal dərman vasitələri		
63.	Metilprednizolon	tablet
64.	Desmopressin asetat	sprey, tablet
65.	Somatotropin	inyeksiya üçün məhlul
66.	Nandrolon	inyeksiya üçün məhlul
67.	Prednizolon	tablet
68.	Budezonid	sprey
69.	Betametazon	krem, məlhəm

70.	Deksametazon	inyeksiya üçün məhlul
Epilepsiya əleyhinə dərman vasitələri		
71.	Qabapentin	kapsul
72.	Levetirasetam	tablet
73.	Valproy turşusu duzları	tablet, kapsul, şərbət
74.	Karbamazepin	tablet
75.	Benzobarbital	tablet
76.	Topiramət	kapsul
77.	Fenobarbital	tablet
78.	Lamotrigin	tablet
Bazis iltihab əleyhinə (immunosupressiv) dərman vasitələri		
79.	Azatioprin	tablet
80.	Everolimus	tablet
81.	Takrolimus	kapsul
82.	Sirolimus	tablet
83.	Siklosporin	kapsul
84.	Mikofenolat mofetil	tablet, kapsul
85.	Metotreksat	tablet
Parkinsonizm əleyhinə dərman vasitələri		
86.	Levodopa+Karbidopa	tablet
87.	Levodopa+Karbidopa+Entakapo	tablet
88.	Triheksifenidil	tablet
Mərkəzi təsirli miorelaksantlar		
89.	Tolperizon	tablet
90.	Baklofen	tablet
Depressiya əleyhinə dərman vasitələri		
91.	Duloksetin	kapsul
92.	Amitriptilin	tablet, inyeksiya üçün məhlul
93.	Essitalopram	tablet
94.	Klomipramin	tablet
Antipsixotik dərman vasitələri		
95.	Haloperidol	tablet, inyeksiya üçün məhlul

96.	Klozapin	tablet
97.	Levomepromazin	tablet
98.	Perfenazin	tablet
99.	Perisiazin	kapsul
100.	Risperidon	tablet, məhlul
101.	Ketiapin	tablet
102.	Flufenazin	inyeksiya üçün məhlul
103.	Sulpirid	tablet, kapsul, inyeksiya üçün məhlul
104.	Trifluoperazin	tablet
105.	Xlorprotiksen	tablet
106.	Aripiprazol	tablet
107.	Xlorpromazin	tablet, draje
Trankvilizəedici dərman vasitələri		
108.	Alprazolam	tablet
109.	Diazepam	tablet, inyeksiya üçün məhlul
110.	Fenazepam	tablet
111.	Klonazepam	tablet
112.	Hidroksizin	tablet
113.	Zopiklon	tablet
Opioid analgetiklər		
114.	Fentanil	transdermal
115.	Morfin	ampul
116.	Omnopon	ampul
117.	Tramadol	kapsul, ampul
118.	Trimeperidin	ampul